

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2018-ci ildə görülmüş işlərlə bağlı hesabat

Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdıraraq təsdiq edilmiş 2018-ci il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları ilə qarşıya qoyulmuş, Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin yekunlarından, "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanından, "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamından, "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli Qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmuşdur.

Sözgedən Dövlət Proqramı üzrə 2018-ci ildə 4 tədbirin icrası tam başa çatdırılaraq ümumilikdə 29 iş yerinə yetirilmiş, Komitənin digər dövlət proqramları üzrə icraçı kimi çıxış etdiyi tədbirlərin icrası təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş məqsəd və hədəflərə nailolma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbat rəsmi statistikanın yeni çağırışlar əsasında təkmilləşdirilməsini şərtləndirir. Bu məqsədlə, strateji yol xəritələrində Dövlət Statistika Komitəsinin əsas icraçısı olduğu tədbirlərin, o cümlədən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 4.2.2-ci "Statistika infrastrukturunun təkmilləşdirilməsi", "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin 1.1.4-cü "Əhalinin müxtəlif təbəqələrinin ərzağa əlverişliyi səviyyəsi və buna təsir edən amillərin qiymətləndirilməsi məqsədilə monitorinq sisteminin qurulması", 8.2.4-cü "İstehsalçıların müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalında və fermer birliklərində iştirakı ilə bağlı statistik hesabatların hazırlanması", 8.2.5-ci "Həyətəyanı sahələrdə yetişdirilən məhsullarla bağlı müayinələrin aparılması və statistik hesabatların hazırlanması" və 8.2.6-cı "Meyvə bağları üzrə məlumatların ənənəvi, intensiv və superintensiv bağlar olmaqla qruplaşdırılması" yarım bəndləri üzrə işlərin yerinə yetirilməsini təmin etmək məqsədilə Komitənin 2017-ci il 30 iyun tarixli, 96/t nömrəli əmri ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də cəlb edildiyi işçi qrupları hesabat ilində öz fəaliyyətlərini davam etdirmiş, nəzərdə tutulmuş işlərin icra vəziyyəti haqqında məlumat müvafiq əlaqələndirici qurumlara təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının fəaliyyəti 2018-ci il üçün təsdiq olunmuş iş planı əsasında təşkil edilmişdir. İl ərzində Statistika Şurasının 2 iclası keçirilmiş və ümumilikdə 4 məsələ (Milli "Məhsul Növləri Təsnifatı"nın

(AZT030-2009) Avropa İttifaqının “Statistical Classification of Products by Activity, Version 2.1” əsasında yenilənmiş versiyası, BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistiki Konfransının 2016-cı il 29 aprel tarixli plenar iclasında qəbul edilmiş “Rəsmi statistika haqqında” model Qanun əsasında “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı təkliflər, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə icrası 2019-cu ildə nəzərdə tutulan tədbirlərlə bağlı iş planı, 2018-ci ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda keçirilmiş əhəlinin sınaq siyahıyaalınmasının yekunları müzakirə edilmişdir.

2018-ci ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 50 metodoloji material hazırlanmışdır. Statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə statistik hesabat formalarının təkmilləşdirilməsi işi davam etdirilmişdir. Dövlət Statistika Komitəsinin elmi-metodoloji şurasının 2018-ci ildə keçirilmiş 10 iclasında 49 məsələ müzakirə olunmuşdur. Aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla, il ərzində 1 yeni rəsmi statistika hesabatı forması təsdiq edilmiş və 35 hesabat formasına yenidən baxılaraq aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılmış, tələbata uyğun yeniləri əlavə edilmişdir. Rəsmi statistika hesabatı formalarının sayı 2019-cu il 1 yanvar vəziyyətinə 267 olmaqla, onlardakı göstəricilərin sayı 127198, o cümlədən statistika orqanları tərəfindən icmallaşdırılan formaların sayı 152 və onlardakı göstəricilərin sayı 39297 olmuşdur. Beləliklə, hazırlanmış 50 metodoloji materialdan 35-i rəsmi statistika hesabatı formalarının tərtib olunmasına, 15-i isə statistik müayinələrin keçirilməsinə, keyfiyyətin idarə edilməsinə, statistik göstəricilər sistemində, mənzil bazarlarında qiymətlərin müşahidəsi və qiymət indekslərinin hesablanmasına aid olmuşdur.

Dövlət Statistika Komitəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanununun icrasını təmin etmək məqsədilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində qeydiyyatına alınması üzrə işləri davam etdirmiş və hesabat ilində 5 statistika hesabatı və müşahidəsi forması reyestrə daxil edilmişdir.

Son illərdə dövlət statistika sistemində aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsi olmuşdur. İcra nümayəndəlikləri tərəfindən təsərrüfatbaşına kitablara daxil edilən məlumatların kənd yerləri üzrə ümumiləşdirilməsi və tələb olunan əlamətlər üzrə qruplaşdırılmış məlumatların əldə edilməsi məqsədilə təsərrüfatbaşına uçot sənədlərinin elektronlaşdırılmasına başlanılmış və Dövlət Statistika Komitəsi tərəfindən bununla bağlı zəruri işlər həyata keçirilərək müvafiq proqram təminatı hazırlanmışdır. Nümayəndəliklər tərəfindən 1.1 milyondan çox təsərrüfata (kənd yerləri üzrə bütün təsərrüfatların 99,4%-i) dair 2018-ci il yanvarın 1-nə olan məlumatlar Komitənin elektron məlumat bazasına daxil edilmişdir. Bu proses tam başa çatdıqdan sonra seçmə müşahidə üsulundan istifadə etməklə formalaşan cari uçot məlumatlarının başdan-başa uçotun analoji məlumatları ilə müqayisəsi mümkün olacaqdır.

Milli statistik təsnifatlar sisteminin inkişafı sahəsində işlər davam etdirilmiş, “Milli məhsul növləri təsnifatı” (IV variant), “Cinayətkarlığın statistik təsnifatı”, “Yüksək texnologiyalar məhsullarının təsnifatı” (Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə) hazırlanmışdır.

Sahibkarların statistika orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və həlli məqsədilə Komitənin internet səhifəsində “Sahibkar üçün 7 sual” rəy sorğusu keçirilmiş, cavablar ümumiləşdirilmiş və sahibkarların rəy və təklifləri təhlil edilmişdir. Bununla yanaşı, sahibkarlarla işlərin müasir informasiya texnologiyaları vasitəsilə tənzimlənməsi təmin edilmiş, onlar tərəfindən təqdim edilməli olan rəsmi statistika hesabatı formalarının siyahısı, onların doldurulmasına dair göstərişlər Komitənin internet səhifəsində yerləşdirilmişdir.

2018-ci ildə Komitənin fəaliyyəti hüquqi və fiziki şəxslər tərəfindən müxtəlif dövlət qurumlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılmasına, inzibati vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların rəsmi statistikada istifadəsinin genişləndirilməsinə, həmin məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazalarına inteqrasiyası ilə bağlı zəruri tədbirlərin görülməsinə də yönəldilmişdir. Bu məqsədlə yaradılmış və tərkibinə 27 dövlət qurumunun nümayəndələri daxil edilmiş işçi qrupları tərəfindən “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.3.2-ci yarım bəndinin icrası olaraq dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron hökumət” şlüzü vasitəsilə inteqrasiyasını təmin etmək üçün müvafiq razılaşmaların layihələri hazırlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Ədliyyə nazirliklərinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövlət İmtahan Mərkəzinə göndərilmiş razılaşma layihələrinə verilmiş rəy və təkliflər nəzərə alınmaqla onların yekun versiyaları hazırlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi və Ədliyyə nazirlikləri və Dövlət İmtahan Mərkəzi ilə imzalanacaq razılaşma layihələri baxılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilmişdir.

Statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün bir sıra işlər görülmüş, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilmiş və nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95.0 faizi ötmüş, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 3,1 milyon müraciət daxil olmuş, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilmiş, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlmişdir. Bununla yanaşı, statistik biznes proseslərin ümumi modeli (GSBPM) əsasında statistik proseslərin və statistik təsnifatlara dair metaməlumatların elektron strukturunun yaradılması üçün yeni proqram təminatları hazırlanmış, sınaqdan keçirilmiş və istismara qəbul edilmişdir.

Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında statistik vahidlərin Dövlət reyestrinin aktuallaşdırılması və onun aktual vəziyyətdə saxlanması təmin edilmişdir. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli, 215 nömrəli Qərarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi və Vergilər nazirliklərindən müvafiq qaydada alınan məlumatların meyarlar üzrə qruplaşdırılaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsi təmin edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən il ərzində “Əhalinin iqtisadi fəallığı” (işçi qüvvəsinə dair), “Şəxs əleyhinə zorakılıq”, “Meşə fondu və sair torpaqlarda meşə məhsullarının tədarükü”, “Ariçılıq məhsullarının istehsalı”, “İstehsalçıların müqaviləyə əsaslanan kənd

təsərrüfatı istehsalında və fermer birliklərində iştirakı”, “Həyətəni sahələrdə yetişdirilən məhsullar”, “Daxili turizm”, “Xarici (getmə) turizm”, “Gəlmə turizm” və “Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadə”yə dair statistik müayinələr keçirilmiş, zəruri məlumatlar əldə edilmiş, istifadəçilərə göndərilmişdir. Həmçinin “2-17 yaşda olan uşaqların funksional qabiliyyətlərinin və sağlamlılıqlarının məhdudluğunun statistik qiymətləndirilməsi” üzrə ev təsərrüfatlarında sorğu keçirilmişdir.

Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin yekunları üzrə verilmiş tövsiyələrə uyğun olaraq Dövlət Statistika Komitəsinin müraciəti əsasında Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlər tərəfindən işçi qüvvəsi statistikasının sektoral qiymətləndirilməsi həyata keçirilmiş, “Əhalinin iqtisadi fəallığına dair” müayinənin mövcud sorğu anketinin, seçmə də daxil olmaqla metodologiyasının təkmilləşdirilməsinə kömək göstərilməsi üçün Beynəlxalq Əmək Təşkilatına müraciət olunmuşdur. Bununla yanaşı, 2019-cu ilin aprel ayında əmək haqqı statistikasının da sektoral qiymətləndirilməsinin keçirilməsi Avrostatla razılaşdırılmışdır.

"2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələrin icrası təmin edilmişdir. Siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanması və çapı, kadr təminatı, kütləvi izahat işlərinin təşkili, texniki təminat məsələləri, siyahıyaalmanın keçirilməsi və sənədlərin qəbulu, siyahıyaalma məlumatlarının işlənməsi, yekunlarının dərc edilməsi və yayılması, siyahıyaalma materiallarının arxivləşdirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görülməli işləri özündə əks etdirən "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanması və keçirilməsi üzrə təqvim planı" Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış və təsdiq edilmişdir.

BMT-nin "2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri", "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklər, Azərbaycan Respublikasında müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla hazırlanmış siyahıyaalma və sorğu vərəqələrinin layihəsi Dövlət Statistika Komitəsinin yanında fəaliyyət göstərən Statistika Şurasının iclasında müzakirə edilərək bəyənilmiş, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılmış və Dövlət Statistika Komitəsinin 2018-ci il 16 aprel tarixli, 03/SQs nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

Əhalinin siyahıyaalınmasına hazırlıq mərhələsinin ən vacib tədbirlərindən biri olan və siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bölüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə 1-şəhər, 2-kənd, 2-kənd nömrəli formaya əlavə və onların doldurulmasına dair göstərişlər təsdiq edilərək şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçot sənədləri əsasında tərtib edilərək yerli statistika orqanlarına təhvil verilməsi üçün məktubla yerli icra hakimiyyətlərinə göndərilmiş, 1-t (və ona əlavə), 2-t,

3-t, 4-t, 5-t, 6-t, 7-t, 8-t, 9-t nömrəli formalar, habelə “Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər” təsdiq edilmişdir. Hazırlanmış 50-yə yaxın metodoloji və köməkçi sənədlər 2018-ci ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda aparılmış əhalinin sınaq siyahıyaalınması zamanı uğurla sınaqdan keçirilmişdir.

Yerli statistika orqanları statistik müayinələrin keçirilməsini təşkil etmiş, onlar seçməyə düşmüş respondentlərin siyahısı, müayinə formaları, təlimat və göstərişlərlə təmin edilmiş, keçirilmiş müayinələr nəticəsində əldə edilmiş məlumatlar icmallaşdırılmış və nəşr edilmişdir.

İl ərzində “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”, “2019-cu il üçün statistik işlər proqramı”, “2019-cu ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”, “2019-cu il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı” hazırlanmış, həmçinin onların elektron versiyaları Komitənin internet səhifəsində yerləşdirilmişdir.

Avro-SDMX Metaməlumatlar (ESMS 2.0) strukturuna uyğun formatda Dayanıqlı İnkişaf Məqsədlərinin 61 göstəricisinin metaməlumatı hazırlanmış, “Təhlükəsiz qaydada təmizlənən çirkab suların xüsusi çəkisi”, “Mühafizə olunan və biomüxtəliflik baxımından mühüm quru və şirin su sahələrinin xüsusi çəkisi, ekosistemlərin növləri bölgüsündə” və “Ərzaq bazarında qiymət anomaliyaları” adlı DİM göstəriciləri üzrə məlumatların ilk dəfə olaraq hazırlanması təmin edilmişdir. “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində FAO-nun ekspertləri tərəfindən Dövlət Statistika Komitəsində aidiyyəti təşkilatların nümayəndələrinin də iştirakı ilə həyat keyfiyyəti, qiymət, kənd təsərrüfatı və ətraf mühit statistikasına aid olan DİM göstəriciləri üzrə məlumatların toplanması, eləcə də onların keyfiyyət baxımından rəsmi statistikaya uyğunluğunun, habelə beynəlxalq müqayisəliliyinin təmin edilməsinin metodoloji əsaslarına həsr olunmuş tematik seminarlar keçirilmişdir.

Aparatın şöbələrində və 20 yerli statistika orqanında daxili audit, eləcə də yoxlama və nəzarət auditləri aparılmış, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görülmüş, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu il üzrə Keyfiyyət sahəsində məqsədlərinin icra qrafiki” hazırlanmış, aparatın struktur bölmələrində görülmüş işlərə sərf edilmiş vaxta əsasən statistik proseslər üzrə iş yükü hesablanmışdır. “Keyfiyyətin idarə edilməsi sisteminin daxili auditlərinin aparılması üzrə yaddaş kitabçası” nəşr edilmişdir. Audit sahəsində dünyada böyük nüfuza malik SGS şirkətinin yerli qurumu olan “Societe Generale de Surveillance Azeri LTD” MMC tərəfindən seçmə qaydada Komitənin struktur bölmələri və yerli statistika orqanları üzrə nəzarət auditləri keçirilmişdir.

2018-ci il ərzində informasiya texnologiyalarının tətbiqi sahəsində Dövlət Statistika Komitəsi tərəfindən bir sıra işlər və layihələr həyata keçirilmiş, elektron xidmətlərin təşkili sahəsində təkmilləşdirmə işləri davam etdirilmişdir. “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti üzrə rəsmi statistik hesabatların Dövlət Statistika Komitəsinə təqdim olunması vəziyyətinin onlayn rejimdə qrafiklər əsasında izlənilməsi funksiyası yaradılaraq elektron informasiya sistemlərinə inteqrasiyası təmin edilmiş, eyni zamanda fəaliyyətini müvəqqəti dayandırmış hüquqi və fiziki şəxslərdən onlayn qaydada müvafiq arayışları qəbul etmək üçün proqram təminatı hazırlanmışdır. “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətinə inteqrasiya olunmaqla arayışların onlayn rejimində məlumat bazasına daxil edilməsi üçün tətbiq olunan bu funksiya ilə fəaliyyəti olmayan statistik vahidlərə yerli statistika orqanına gəlmədən fəaliyyətinin olmaması barədə məlumatı elektron sənəd formasında təqdim etməsi imkanı yaradılmışdır. Həmçinin, “Statistik nəşrlərin (kitabların) onlayn satışı”

elektron xidməti təkmilləşdirilərək yenilənmiş, rəsmi statistika hesabatlarının elektron kataloqu hazırlanmışdır. Elektron kataloq hesabat formalarının vahid platformada sistemləşdirilməsinə imkan verməklə yanaşı, onlarda olan göstəricilərin unifikasiyası üçün seçim, axtarış, qruplaşdırma və s. funksiyalara malikdir.

Müasir dövrdə statistik istehsal prosesinin təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq müqayisəliliyinin təmin edilməsi informasiya texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadəni şərtləndirir. İnnovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi üçün həyata keçirilməsi tələb olunan belə fəaliyyətlərdən biri də rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunmasıdır ki, bu məqsədlə də Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır, bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edilir, qabaqcıl ölkələrdə tətbiq edilən innovativ yanaşmalar və ən yeni standartlar öyrənilərək onların milli statistika sistemində inteqrasiyası həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanmış və istismara qəbul edilmişdir. ASİS-in əsas üstünlüyü onun sadə strukturda, məlumatların yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda hazırlanması və istifadəçi yönümlü olmasıdır ki, hər bir istifadəçi bu imkandan yararlanmaqla məlumat bazasında yerləşdirilmiş rəsmi statistika məlumatları əsasında öz istəyinə uyğun real vaxt rejimində cədvəllər, dinamika sıraları tərtib edə, məlumatları qrafiklər vasitəsilə vizuallaşdırma, çap edə və ya öz kompüterinə yükləyə bilər.

Statistik məlumatların toplanmasında, emalında və yayılmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi məqsədi ilə mövcud proqram təminatlarına ediləcək dəyişikliklərlə bağlı yeni məsələ qoyuluşları hazırlanmış, proqram təminatlarının hazırlanması işlərinin satın alınması məqsədilə zəruri tender prosedurları keçirilmiş, bağlanmış müqavilələrə uyğun olaraq bir sıra rəsmi statistika hesabatı formaları və digər statistik məsələlər üzrə proqram təminatları satın alınaraq tətbiqinə başlanmışdır. Bununla yanaşı, istehlak qiymətlərinə dair ilkin məlumatların toplanmasında insan amilindən qaynaqlanan xətalara minimuma endirilməsi, müşahidəyə cəlb olunan məhsul çeşidlərinin sayının artırılması və nəticədə istehlak qiymətlərinə dair daha keyfiyyətli yekun statistik məlumatların alınması məqsədilə pərakəndə qiymətlərin müşahidəsinin daha mütərəqqi və səmərəli metodlarından biri olan ticarət şəbəkələrində elektron formada olan qiymət məlumatlarından istifadə olunması üçün “İnternet resurslarından istifadə və skan olunmuş məlumatların istehlak qiymətləri indeksinə inteqrasiyasına dair metodoloji tövsiyə” hazırlanmış və təsdiq edilmiş, texniki məsələlərin həlli üçün müvafiq işlər görülmüş, bazarda böyük paya malik 8 ticarət şəbəkəsinin rəhbər heyəti ilə Dövlət Statistika Komitəsinin rəhbərliyi arasında 2017-ci ilin dekabr ayında imzalanmış Razılaşmaya əsasən məlumatların Komitəyə təqdim olunmasına başlanılmışdır. Ticarət şəbəkələrində elektron formada olan qiymət məlumatları 2018-ci ilin fevral ayından etibarən 24 saatlıq intervalla əldə olunmağa başlanmış və bu məlumatların məlumat bazasına inteqrasiya olunması məqsədilə proqram təminatı hazırlanmışdır.

Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərindən ibarət kataloq (göstəricilər sistemi), məlumat istehsalçılarının siyahısı, göstəricilər üzrə məlumatların bazaya daxil edilməsi və çıxış cədvəllərinin alınması üçün məsələ qoyuluşu, eyni zamanda müvafiq internet portalının

dizaynı və strukturu hazırlanmış və DİM-ə nailolma vəziyyətinin monitorinqi və ictimaiyyətin məlumatlandırılması üçün hazırlanmış statistik məlumat bazasına məlumatlar daxil edilmişdir. Nəzərdə tutulan funksionallığın işlək vəziyyətdə olmasının, proqram təminatlarının texniki təhlükəsizlik tələblərinə cavab vermə səviyyəsinin yoxlanılması üçün internet portalı sınaq dövrünə Dövlət Statistika Komitəsinin serverində lokal ünvanı (sdg.azstat.org) yerləşdirilmişdir. Bundan başqa, ilk dəfə olaraq “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı rəsmi nəşr hazırlanmış, nəşrdə qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilmiş, müasir çağırışlar oxucuların diqqətinə çatdırılmış, son səkkiz (2010-2017) ildə milli kontekstdə dayanıqlı inkişafı bağlı tendensiyalar təhlil edilərək müxtəlif qrafik və cədvəllərlə təsvir edilmişdir.

Digər sahələrlə yanaşı, statistika orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də hakimiyyət orqanlarının və digər statistik məlumat istifadəçilərinin cari tələbatlarının ödənilməsi olmuşdur. Bu məqsədlə 2018-ci ildə 34 statistik məcmuə (“Azərbaycanın statistik göstəriciləri”, “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın regionları”, “Azərbaycanın əhalisi”, “Azərbaycanın demoqrafik göstəriciləri”, “Azərbaycanda uşaqlar”, “Azərbaycanda qadınlar və kişilər”, “Azərbaycan gəncləri”, “Azərbaycanın milli hesabları”, “Dövlət qulluqçuları”, “Əmək bazarı”, “Yeni iş yerləri”, “Azərbaycanda cinayətkarlıq və hüquqpozmalər”, “Azərbaycanda təhsil, elm və mədəniyyət”, “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti”, “Azərbaycanda qiymətlər”, “Azərbaycanda ətraf mühit”, “Azərbaycanın energetikası”, “Azərbaycanda turizm”, “Azərbaycanda nəqliyyat”, “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanda ödənişli xidmətlər”, “Azərbaycanda informasiya cəmiyyəti”, “Azərbaycanın sənayesi”, “Azərbaycanda tikinti”, “Azərbaycanda kiçik və orta sahibkarlıq rəqəmlərdə”, “Azərbaycanın kənd təsərrüfatı”, “Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri”, “Azərbaycanın ərzaq balansları”, “Azərbaycanda ticarət”, “Azərbaycanın xarici ticarəti”, “Regionların sosial-iqtisadi inkişafı”, “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal”, “Qurtuluşdan tərəqqiyə”), “Azərbaycan - faktlar və rəqəmlər” bukleti, “İnfoqrafika” nəşri, ölkənin sosial-iqtisadi inkişafı haqqında aylıq məruzələr, “Statistik nəşrlərin kataloqu”, “İqtisadi rayonların sosial, iqtisadi göstəriciləri” bülletenləri çap edilərək istifadəçilərə çatdırılmışdır. Bunlarla yanaşı, bütün yerli statistika orqanları tərəfindən rayon və şəhərlər üzrə statistik məcmuələr nəşr edilmişdir. Məcmuə və bülletenlərin elektron versiyaları Komitənin rəsmi internet sahifəsində yerləşdirilmişdir.

Ölkə və onun regionları üzrə sosial-iqtisadi vəziyyəti əks etdirən icmal statistik və təhlili məlumatlarla idarəetmə orqanlarının və digər istifadəçilərin təmin edilməsi məqsədilə aparatın şöbələri və yerli statistika orqanları il ərzində 2935 təhlili məruzə hazırlamışlar.

Statistik məlumat əldə etmək istəyənlərin müraciətlərinə operativ baxılması məqsədilə Komitədə “qaynar telefon xətti” fəaliyyətini davam etdirmişdir.

Dövlət Statistika Komitəsinə daxil olmuş müxtəlif strategiyaların, dövlət proqramlarının, qanunvericilik aktlarının və digər normativ hüquqi aktların layihələri ilə bağlı rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilmiş, statistik məlumat əldə etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarından, yerli və xarici təşkilatlardan, ölkənin kütləvi informasiya vasitələrindən, elmi müəssisə və təşkilatlarından, ali məktəb tələbələrindən və digər istifadəçilərdən, o cümlədən statistik informasiya dəstəyi ilə bağlı 22 qeyri-hökumət təşkilatından daxil olmuş sorğular cavablandırılmışdır.

Komitənin internet sahifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə 15 minə yaxın cədvəli, təhlil və metodoloji materialları əhatə etmişdir.

01.01.2019-cu il vəziyyətinə məlumatlar bazası da daxil olmaqla, səhifənin məlumat həcmi 65 Gb təşkil etmişdir. 2018-ci ildə internet səhifəsindən 93.6 faizi ölkə ərazisindən, 6.4 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 9097 istifadəçi bəhrələnmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış mətbu məlumatların kütləvi informasiya vasitələrində dərc etdirilməsi davam etmiş, bu məlumatlar, habelə sosial, iqtisadi inkişafa dair aylıq məruzələr, statistik məcmuələr, Komitədə keçirilən görüşlər haqqında məlumatlar, beynəlxalq tədbirlərdə iştirak etmiş əməkdaşların hesabatları, mətbu məlumatların yayılması və məcmuələrin buraxılış təqvimləri Komitənin veb səhifəsində yerləşdirilmiş, veb səhifənin və kütləvi informasiya vasitələrində Dövlət Statistika Komitəsinə istinadən yayılan məlumatların monitorinqi mütəmadi olaraq aparılmışdır.

Məlumat istifadəçiləri ilə işin daha keyfiyyətli və mütəşəkkil şəkildə qurulması məqsədilə statistik məlumatların elektron kütləvi informasiya vasitələri ilə yayımlanmasına, radio və televiziya kanallarında çıxışlara diqqət yetirilmişdir. Komitənin rəhbərliyi və əməkdaşları müxtəlif televiziya kanallarında və mətbu orqanlarda ölkə iqtisadiyyatının inkişafı, statistika sistemində aparılan islahatlarla bağlı vaxtaşırı müsahibələr vermiş və iqtisadiyyatın müxtəlif sahələrinə dair çıxışlar etmişlər. 2018-ci ildə statistika orqanları tərəfindən qəzet və jurnallarda ümumilikdə 561 məqalə və mətbu-məlumat dərc etdirilmişdir.

“2018-ci il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq, metodoloji, təhlil və digər məsələlərlə bağlı statistik məlumat istifadəçilərinin (müxtəlif nazirlik, komitə, digər təşkilat, informasiya agentlikləri və KİV nümayəndələrinin) iştirakı ilə Komitədə əhali, gender, əmək, energetika və ətraf mühit, əhəlinin həyat səviyyəsi, milli hesablar, sənaye, tikinti, kənd təsərrüfatı, ticarət, turizm statistikasına, istehlak qiymətləri indeksinin hesablanması və s. mövzulara həsr olunmuş seminar-görüşlər keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə qeydiyyatda alınmış “Statistika xəbərləri” elmi-praktik jurnalının rüblük dövrliliklə, 950 nüsxə tirajla nəşri davam etdirilmiş, abunəçilərə və AAK tərəfindən müəyyənləşdirilmiş ünvanlara çatdırılmışdır. Jurnalda kənar tədqiqatçılarla yanaşı, Dövlət Statistika Komitəsi aparatının və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşlarının, o cümlədən gənc mütəxəssislərin ümumilikdə 38 məqaləsi dərc olunmuşdur.

Dövlət Statistika Komitəsinin kitabxana fondundan il ərzində geniş oxucu kütləsi istifadə etmiş, yeni əlavə edilmiş kitab və məcmuələrin elektron variantı Komitənin internet səhifəsində yerləşdirilmişdir.

Ayrı-ayrı vətəndaşların Komitəyə ünvanladıkları sorğular cavablandırılmış, həmin cavablardan onların məmnun olub-olmadıklarını öyrənmək üçün xüsusi sorğu keçirilmiş və məmnunluq indeksi hesablanmışdır. İstifadəçilər tərəfindən “Statistik məlumatın hansı xüsusiyyətləri Sizin üçün daha vacibdir” sualı 5 ballıq qiymətləndirilmə şkalası üzrə dəqiqlik/etibarlılıq xüsusiyyəti üzrə - 4.8, aydınlıq üzrə - 4.9, vaxtli-vaxtında olma üzrə - 4.7, aktuallıq üzrə - 4.5 və müqayisəlilik/uyğunluq xüsusiyyəti üzrə - 4.2 orta balla qiymətləndirilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin “Elektron hökumət” portalı vasitəsilə təqdimatına dair vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Komitənin internet səhifəsinin “E-xidmətlər” bölməsində bu xidmətlər haqqında ətraflı məlumatlar yerləşdirilmiş, “Facebook” sosial şəbəkəsində Dövlət Statistika Komitəsinin səhifəsinin aktiv fəaliyyəti, eyni zamanda “Twitter” sosial şəbəkəsində və “Youtube”da müvafiq səhifələr yaradılaraq onların Dövlət Statistika Komitəsinin rəsmi internet saytına inteqrasiyası təmin edilmişdir. Həmçinin Komitənin internet səhifəsinin mobil

versiyasının mütəmadi olaraq təkmilləşdirilməsi və statistik məlumatların vaxtlı-vaxtında yenilənməsi davam etdirilmiş, məlumatların yerləşdirilmə saatının göstərilməsi təmin edilmişdir.

Regionlar üzrə statistik məlumat bazasına 2017-ci ilin məlumatları əlavə edilmiş və 2015-2017-ci illər üzrə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 124 göstərici üzrə məlumatlar elektron xəritə vasitəsilə yayımlanmışdır.

İl ərzində istifadəçilərdən Komitəyə daxil olan sorğular mütəmadi olaraq təhlil edilmiş, onların daha çox müraciət etdikləri statistika sahələrinin göstəriciləri müəyyənləşdirilmiş və hazırlanmış mətbu-məlumatların istifadəçilərin sorğularına uyğunluğu təmin edilmişdir.

Maddi-texniki bazanın möhkəmləndirilməsi, yerli statistika orqanları işçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüş, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Bakı Şəhər Statistika İdarəsinin inzibati binasının açılışı olmuş, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.6.1-5.6.4-cü yarımbəndlərinin icrası olaraq Salyan, İmişli, və Şəmkir rayon statistika idarələrinin inzibati binalarının yenidən qurulması və əsaslı təmiri işləri həyata keçirilmiş, Zərdab və Göygöl rayon statistika idarələrinin inzibati binalarının tikintisinə, Dövlət Statistika Komitəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmirinə başlanılmış, kompüter texnikası, serverlərin təhlükəsiz və davamlı işini təmin edən avadanlıqlar alınaraq quraşdırılmışdır.

Dövlət Statistika Komitəsi ilə “Kapital Bank” ASC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 2018-ci ilin yanvar ayından etibarən dövlət statistika orqanları tərəfindən seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitlərinin əvvəllər olduğu kimi poçt vasitəsi ilə deyil, plastik kartlarla ödənilməsi təmin edilmiş, bu məqsədlə 10200 ədəd ödəniş kartı alınaraq ev təsərrüfatlarına çatdırılmışdır.

2018-ci ildə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil etmişdir. BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, YUNİSEF, YUNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi davam etdirilmiş, onlardan daxil olan sorğular cavablandırılmışdır. Milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq məlumat portallarında Azərbaycan Respublikasına aid statistik məlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlərin təşkili əsas vəzifələrdən biri olmuşdur.

Dövlət Statistika Komitəsinin sədri Birləşmiş Ərəb Əmirliyində keçirilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin” icra olunması prosesində statistika məlumatlarının emalı prosesinin təkmilləşdirilməsi, statistik innovasiyaların tətbiqi, məlumat və statistika cəmiyyətlərinin nümayəndələri, qərar qəbul edənlər və siyasi xadimlər arasında dialoq və müzakirələrin aparılması üçün mühüm platforma rolunu oynayan BMT-nin ikinci Ümumdünya Məlumat Forumunda iştirak etmişdir.

Bununla yanaşı, Komitənin sədri BMT-nin Baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin

rəhbəri, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşmüşdür.

Statistika sisteminin təkmilləşdirilməsi, milli statistika potensialının gücləndirilməsi, qabaqcıl təcrübələrin ölkə qanunvericiliyinə uyğun olaraq tətbiq edilməsi məqsədilə Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığı davam etdirilmişdir. Dövlət Statistika Komitəsi ilə YUNİSEF arasında “Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illəri əhatə edən dövr üçün birgə İş Planı” imzalanmışdır. İş planına əsasən, YUNİSEF tərəfindən məlumatların vizuallaşdırılması və infoqrafiklərin hazırlanmasına dair Komitənin 20 əməkdaşının iştirakı ilə təlimlər keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” qrant layihəsi çərçivəsində Koreya Statistika Komitəsinin mütəxəssisləri Dövlət Statistika Komitəsinə səfər etmiş, Komitənin mövcud İT strukturu təhlil edilmiş və təkmilləşdirilməsi zəruri olan müvafiq sahələr müəyyənləşdirilmişdir. Eyni zamanda, layihə çərçivəsində Dövlət Statistika Komitəsinin əməkdaşları Cənubi Koreyada “Statistik məlumat bazasının və xidmət sisteminin yaradılması” ilə bağlı KOSIS, NARA-PC, Java/SQL, MDIS, SGIS, WebSquare5, Linux, WebTob, JEUS7 mövzularına dair təşkil olunmuş təlim kursunda olmuşlar.

Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə statistikanın inkişafı üzrə Milli Strategiya Layihəsi” çərçivəsində statistikada institusional islahatların aparılması, statistik istehsal prosesinin standartlaşdırılması, inzibati məlumat mənbələrindən və “İrihəcmli məlumatlar”dan istifadənin təkmilləşdirilməsi sahəsində kadr potensialının gücləndirilməsi, statistik məlumatların hazırlanmasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı Malayziyada, müəssisələr statistikasının təşkili ilə bağlı Polşada, inzibati məlumatlar sahəsində təcrübənin öyrənilməsi ilə bağlı Qazaxıstanda, keyfiyyəti idarəetmə sahəsində metaməlumatların, keyfiyyət məruzələrinin yazılması, statistik proseslərin elektronlaşdırılması, daxili auditlərin aparılması və inzibati mənbələrdən toplanan məlumatların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Litvada təlim səfərində olmuşlar.

Eyni zamanda, qabaqcıl təcrübələrdən faydalanmaqla milli statistika potensialının gücləndirilməsi, işçi heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə Komitənin gənc əməkdaşları Bolqarıstan Respublikası Milli Statistika İnstitutunun “Slivek” Təlim İxtisasartırma Mərkəzində və Ukrayna Dövlət Statistika Xidmətinin Statistika, Uçot və Audit Milli Akademiyasında ixtisasartırma kurslarında iştirak etmişlər.

“Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi” Texniki yardım layihəsi çərçivəsində Avropa mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilmiş, İran İslam Respublikasının Statistika Mərkəzinin Enerji statistikasına üzrə qrupun rəhbəri “Enerji statistikasına” və Türkiyə Statistika İnstitutunun əməkdaşı “Ətraf mühit statistikasına” dair, Malayziya Statistika Departamentinin İşçi qüvvəsi və sosial statistika şöbəsinin direktor müavini isə statistik potensialın artırılması proqramı çərçivəsində “Dayanıqlı inkişaf statistikasına” ilə bağlı Komitənin əməkdaşlarına təlim keçmişlər. Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən isə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi nümayəndələrinə Dövlət Statistika Komitəsində “Beynəlxalq ticarət və tədiyə balansına”

mövzusunda və Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi yanında Statistika Komitəsinin nümayəndələrinə “Məhkəmə və cinayətkarlığın statistikasını” mövzusunda təlimlər keçirilmişdir.

Yekun olaraq qeyd edilməlidir ki, Dövlət Statistika Komitəsi ölkə rəhbərliyi tərəfindən statistika orqanları qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə əsasən nail olmuş və 2019-cu ildə də bu istiqamətdə öz səylərini əsirgəməyəcəkdir.